

İĞİD QAZILƏRİMİZ: ZİRVƏLƏRDƏN ZİRVƏLƏRƏ

(Övvəli ötən sayımızda)

100 nəfərdən artıq əsgərdən ibarət dəstəmizlər çox ağır yüklə, silah-sursatla səhər tezden hərəkətə geldik. Silahları mız pümyoletlər, qumbaraatınlar, ABS 30-lar, minaatanlar, snayper avtomatlar idi. Həmin gün havə da çox isti idi. Dağ ele yerdir ki, gündüzler gün oranı çox qızdırır, gecələr isə dağlıq orazi həddindən artıq soyuq olur. Bu orazidə texnika hərəkət edə, işləyə bilmir, düşmən texnikanı uzadıq qöhrən asanlıqla vurur. Hissemiz də piyada motoatıcı hissə idi. Ona görə biz ağır yük, silah-sursatla piyada hərəkət etməyə məcbur idik. Günrəntaya qədər 6 kilometrə yaxın yol getdi. Ele belə yol yox, eniş-yoxusu, dərə-topalı keçilmez, çətin yol. 40-45 kilometrlik ağır yük, silah-sursat bir yana, susuzluq bizi ləp eləndə salırdı.

Nəhayət Şaban postu deyilən zirvəyə çatıb orada müdafiəde dayanan özümü-zünklərə qovuşduq. Onlardan su istəyəndə dedilər burada su olmur, su kənd-dədir, gedib götürmək lazımdır. Bir qə-der dincəldikdən sonra təzəden dober-mək istədik. Hərbi hissəmizin 5-ci tabo-runun qərəgah rəisi hemşərlimiz Sadıq Abışov dedi bələdçilərimiz var, mən bir taqımı aparıram, iki taqım burada qalsın, seher galərsiniz. Mən 5-10 asqər götü-rüb su götürmək üçün Anazor kəndində enmek istəyəndə yolda dedilər irlidə gedən 15-ci taqım qırılıb. Kəndə düşüb qalxnaq 2 saat vaxt tələb edirdi, bu vaxtı itirmək olmazdı. Daha su ardına getmədiq. Dağılıq və dərəlik yerlərə da-ha 6 kilometrə yaxın yol getdiq. Suyumuz onszu da çıxdan qurtarılmışdı, su-sursatdan başqa bütün əlavə yüklərimizi, əşyalarımızı, yeməyimizi atmışdıq. Susuzluqdan ciyərimiz yanındı. Getdiyi-niz yerləri de erməni toplanı, təyyarələr-fasiləsiz bombardıment edirdi. Topla-rın, təyyarələrin vahimli viylitli yağdıruları bombardaların betə asqerlərin zəhrini yaradı. Amma düşməni bizi düz-nisanla bilmirdiyin görə yağırdıqları bombaların hamisi boş yerlərə düşürdü. İki dağın etəyi ilə getdiyə hündüre, zir-vəyə qalxırıldıq. Hər yüksəlklikdə, zirve-dən düzən yerlər, yaşayış da olur. Keçdi-yimiz keçidin sağ və sol tarafındaki qruplar arasında şiddetli atışma gedirdi. Snayperlər mənə bir neçə hələ atıldıq-ı, gördüm. Hardanşa bizlə nörmüdüllər

Baxtimizden çay dərəsi də quru idi,
orada da su yox idi. Olduqça məyus ol-
duq. Bir az məşə eżibili, qarağat, yemşan
veyib susuzluğumuzu birtərəf yatzıdır-
mış. Məşə eżibili çox dadlı olur. Tərkibində
su olan turşməzə şeylər axtarırdıq
ki, ağızımızı işladaq. Qalxmaq istədiyi-
miz növbəti qayanın hündürlüyü 800
metre yaxın, meyl bucağı 70-75 dərəcə
olardı, o qaya tam sildirilmiş idi. Yaxşı ki,
qaya erməni istiqamətinə baxmırıd, atı-
lanan güləllər bizi tutmurdı. Neyin bahā-
sın olursa olsun, o qaya ilə qalxıb zir-
veni fəth etməli idik. İhrələdi gedən 15-

ci taqımın qırılması barədə eşitdiyimiz məlumat da düz deyilmiş, kimlərinse yaratdığı boş hay-küy, panika imiş. Həmin yalan məlumat olmasayıd bəlkə də avşaklı mövqədə qalar, o döyüşə girişmez, o qələbəni qazanmazdıq...

Nohayet, bir saat, saat yarım örzində həmin zırvəni qalxa bildik. Bir an belə dayanmamış, nəfəsimizi dərməmisimiş. Həddindən artıq yorulmuş, silküt olmuşduq. Zırvinən güllə tutmayan bir tərəfində yera sərlib nəfəsimizi dərrirdik.

Düşmənlər biza fasileşəz atəş açırdılar. Tütduğumuz məqvədə tacili səngərlər qazmala idik. Şərt az vaxtda çox səngər qazmaqda deyildi, gərək onun yönünü, sömtini düz seçib düz müyyəyenləşdiriydin, mərminin, güllənin düşmən bucağı, ehtimalimiz düz nəzərə alaydin. Biz cəbhədə ösas xərite ilə işləyirdik. Ancaq belə ekstremal şəraitdə xəritəni qarşın qoyub yaxşı-yaxşı baxa, ölçüb bəşilmirsən, burada senin şəhmin, fərasətin, şoxsi müşahidələrin çox böyük

irəli getmə, özünü qorù, biz sənin yox, özümüzün hayimizdayıq, sən getsən başçısız qalacağıq. Mənənə ona görə irəlidə gedirdim ki, hər şeyi gözmələr görüm, vəziyyəti düz müəyyənləşdirim. Adamı görək Allah qorusun. Yoxsa özünü gözləmək, canını qorumaqla qəlebə qazana bilməzsin.

Orada bizim 7 saatlik döyüşümüz oldu. Geç aylı olsa da, hər tərəf dumana bürünmüştü, ətraf aydın görünmürdü. Bilmirdik bış harada, hansı tərefdeyik, qarşımızda kim, nə var, onlar nə qədərdirler. Gecəni qaranlığında xəritədən istifadə etmək də mümkin deyildi. Yalnız şəhəmə senti tutub iрeli gedirdik. Ermənilər yanar güllələrdən istifadə etdiklərinə görə istiqamətlərini biliirdik. Birdən arxadan qışqırıldı ki, komandanı, bir asgörümüz şəhid oldu. Sərt şəkilde qışqırdım şəhidlə işiniz olmasına, onun yiyəsi manəm, mən cavab verəcəm, siz öz işinizi olun, yalnız iрeli gedin... 100 metr irəlilədikdən sonra ikinci şəhidin sədasi geldi. Yenə "İрeli!" komandası verdim. 500 metr irəlilədikdən sonra üçüncü şəhidli verdik. Yenə İreli! Yaraalananlar da olurdu. Biz isə qarşıbaşarı, addımbaiddım hey iрeli gedirik. Yaralıya, şəhidə baxmaq vaxtı deyildi, özümüz də hər an şəhid olmaq tehlükəsi altında idik. Daş qayaya rast gələn kimi düşmən də bizi rast golmışdı. Onlar həq nəyə məhəl qoymadan hey irəliləməyi məzə mat qalmışdır. Biz yorgunluğun, susuzluğun, həyatın familyanının nə demək olduğunu yalnız onda əyanı şəkildə hiss edib duydug, bunları yalnız onda gözərimizlə gördük. Bu vəziyyətdə də yerimizdə dayanır, hey iрeli can atıldıq. Geriye yolumuz onsuza da yox idi, geri çəkiləseydik də labüb ölümlü üzləşəcəkdik. Ona görə dayanıb durmadan iрeli, yalnız iрeli gedirdik. Bütün gecəni döyüşüb sahərə yaxın qəlebə qazandıq. Artıq gözümüzün qarsısı qaranlıq calğındı.

Döyüş dərəcədən başlıyır. Aşağı, susuzluq, yuxusuzluq, yorgunluq, qan-qada, yaranmaq, şəhid olmaq deməkdir. Yorğunluqdan, yuxusuzluqdan gözlərin qapanır, susuzluqdan dodağın çatlayır, ciyariyalar parçalanır, her tərəfdən düşmən başına od yağıdır. Havanın özündən də ölüm, qan qoxusu gelir. Görək bunların hamisində tab gətirib dözməyi bacarasən, bir addım da geri cəkilməyəsan. Tab gətirib dözə və düşmənin üzərində qələbə qazanırsın.

zanasan... Biz bunu bacardıq!
Qarşımızdakı düşmən qətiyyən zəif deyildi. Onlar təpədən dirnəq qədər silahlanmışdırlar, illər uzuunu keçilməz istehkamlar yaratmışdırlar, bu yerlərə da bizden yaxşı bələd idilər. Onların arasında qanızlı muzdlular var idi. Bəs belə güclü düşmən üzərində qəlebə qazanmağımızın səbəbi nə idi? Birinci növbədə haqlı tərəf olmayırmış, ruh yüksəkliyimiz. Bizim qəlebəmizi tekce silahlarımız, döyüş fəndlərimiz yox, hər şeydən əvvəl yüksək ruhumuz, haqlı tərəf olmayırmış həll edirdi. Bizdə olan ruh, inam, qəlebə ezmə onlarda yox idi. Ola da bilməzdik. Biz əz törpəclarımız qoruyur, işgaldən azad etmek iştəyirdik, onlar isə özlərinin olmayan bu yerləri əbədi mənimsemək. Nə qədər güclü olsalar, güclü qüvvələre arxalansalar da, qəlblerinin dərinliyində haqsız olduqlarını, gec-tez bu yerlərdən çəkilib gedəcəklərini yaxşı bilir, yaxşı başa düşürülər. Haqlı olmaq, haqqı siğınmaq başqa məsələdir, din, əqidə məsələsidir, düşmən bunu başa düşmə bilmez...



Susuzluq bizi laþ eldðen salmisdı. Ðøsgølerimiz çasqm, ümidsiz veziyetde idiler. Gözlerinden oxunurdu góresen sağ calacaq, qeløba qazanacaqmı? Hamisün menø zillenøn məhzun gözlerinden bu səssiz sual oxuyurdum. Hemin sulalın cavabını özüm de ðaqiq bilmədiyem görə onların gözüne dilk baxa bilmirdim. Özümü toplayib veziyeti öydəndən sonra məvqeyi deqiqləşdirib əsərlerin gözüne dilk baxacaq, onları qeləbəye aparacaqdım. Birincı aramsız atəsler altında yera serilimşən son dereca yorğun, ümidsiz əsərlerin gözlerində gördüyü ruh düzgünlüğünü aradan qaldırmılmış idim. Belə veziyetde ruhdan düşmek olmazdı, ruhdan düşmek ölüm demik idi...

İnsanın əsas gücü qolundan çox ürəyində olur. Menim fiziki cəhdən olduqca zəif, çəlimsiz, avamtəhər bir əsgərim var idi - Ağayev Sadiq. Kasib ailədən çıxmış faşir bir taliş balası idi. Labüd vəlüm təhlükəsi altında olduğumuz bir waxtda onun cıynındəki olduqla ağı sıhahla sərt qayani qvraq adımlarla qalxdığını gördən mani təcəccüb bürüdü. Kicicik bir sehv etsəydin dərhal qayadan sürüşüb hələk olardın. Maraqda ona baxıb dedim ki, Ağayev, bəs deyirsin heç nə

Dedim ay Agayev, bəs deyirsin heç na bacarmırımlı, olımdan heç nə gölmir, bu zəfənənənin bü ağır silahı necə daşıyrırsan, bu silah ki səndən iki dəfə ağırdr? Onun cavabı məni kövrəldi: komandır, bu zeif cıymında meşədən anma o qədər odun dasmışsam ki. Boynunu qucaqlayıb üzündən öpdüm. Dedim indi döyüş başlayacaq, onda da belə ürkəli olacaqsan? Dedi komandır, sən harda, mən də orda. Cismen zəif olسا da ruhən mərd, giclü, imanlı cavan idi. Qrupumuzun en zeif sahiblərin üzvüñən belə ürkəli görəndə hiss etdim, inanırdı ki, onlarda dərinən gizlilik

Qələbə cəldiq da. Özü de ən az şəhid verməkla. O qanlı döyüdə bizim Cami 4 şəhidimiz oldu. Əlbəttə, bizim üçün bunun özü de çox idi. Amma hər gün müğəvvise düşən gələcək

rol oynarır. Bu zaman başın avtomatdan iti işləməlidir. Mənim həmin sahədə biliyim, bacarığım, tacrübəm pis deyil. Bir dəfə baxmaqla harda çay axdığını, haradın maşın yolunu keçdiyini, hardan təhlükə gözlənildiyini müəyyənləşdirməyi, ətrafin konturlarını: cizməyi, lal xəritəsinin çıxarımayı və ya bacarıram, bu mənim işim, pəşəm, ixtisasımla da bağlıdır. Kəcib gəldiyimiz yerlərə də beləcə diqqətə baxıb hər şeyi özüm üçün müəyyənəldiğimdir.

Bize ABS 30 hava, su kimi lazım idi. Bunu asgörlerə döñə-döñe deyir, onun tez getirilib çıxarılması isteyirdim. Bu iş sonan işdi. Axır ki, o silahı gotirib mənə qatıldılar. Xalacadan Xalid adlı oğlan var idi, sonradan o qolundan bərk yaralandı, hemin silahı o getirib mənə verdi. Dedi komandır, elə deyirdin bu silah olmadan heç nə edə bilərem. Al, götür, nə bacarırsan elə. Amma o silahın sursatı yox idi. Xalid hemin silah gotirdiyində döreyə bir neçə defə düşüb qalxaraq onun sursatlarını da götirdi. Sən adamda güca, qeyroq, sücaatə bax! 75 dərəcəlik qayani dəfələrlə qalxıb enə, hər dəfə silahın bir sursatını götərisən!..

Bu yerə qalxana qədər məşəqqəti yol keçib həddindən artıq yorulmuşdu. İndi növbəti nəfəsimizlə daha da irəliləməli idik. Güneşin yarısı bəlli yarısı qaldığı bir vaxtda düşməndə vahimə yaratmaq üçün ABS-30-u hazırlayıb ondan istifadə edəlik. Əsgərlər qarşısında qısa bir niqş söyleyib “Irəli” emrinə verdim, onlara həllədici sinəq qarşısında olduğumuzu bildirdim. “Allahu ekber!” deyib birlikdə hücuma keçdi. İndi biz son sözümüzü deməli, düşmənə heddlərini göstərməli idik. Üstümüze fasılıəsiz yaşğan güllələrin altında daha 20-30 metr irəliydi. Özümdən asılı olmadan hey irəli sıyıqın hamidən qabaqda gedirdim. Başımın üstündən, yan-yörenmən viyiltilə keçən güllələrin heç biri məni tutmurdur, eley bil Allahın özü məni qoruyurdu. Əsgərlər yalvarırdılar, komandır,

(Davamı 14-cü sahifədə)

İGİD QAZİLƏRİMİZ: ZİRVƏLƏRDƏN ZİRVƏLƏRƏ



(Əvvəli 13-cü səhifədə)

Burada bir məqamı xüsusi vurgulamaq istəyirəm. Mən indiyə qədər ibadətlərimdə, namaz üstündə sidq ürəkdən Allahdan nə istəmiş, nə diləmişdim. O hamısını yerinə yetirmiş, mənə vermişdi. Allahımızdan bir diləyim də bu olmuşdu ki, ömrümə bir gün qalmış olsa da İmam Hüseyn əleyhissalamın Kərbəla düzündə necə susuz qaldığını mənə əyani göstər. Bu diləyim yadına düşəndə birdən diksindim. Elə bil Allah deyirdi, istəyirdin a, indi İmamın necə susuz qaldığını, necə əziyyət çəkdiyini əyani yaşa, gözlərinlə gör. Nəfəsim daralmış, boğazım ciyərlərimə qədər qurmuşdu. Susayanda istədiyin qədər su içməyin, rahat nəfəs alıb verməyin nə böyük xoşbəxtlik olduğunu dərinləndən başa düşdüm. Qəlbimdən bir anlıq keçdi Allahım, daha bəsdir, dözə bilmirəm, şəhid olacaqsə, canımı tez al. Tez də fikrimdən daşındım. Allahdan ölüm diləmək nə böyük günahdır. İnandım, əmin oldum ki, qələbə bizimlədir, Allah bizi darda qoymaz. Bunları düşünüb bərkədən əsgərlərimə dedim: - Mənə yaxşı qulaq asın! Hamımızın ciyəri susuzluqdan yanır. Ola bilmez düşmən postunda su olmasın, su uğrunda irəli!

Bu sözlərimə bənd imiş kimi hamı hərəkətə gəlib irəli şığıdı, beləliklə qələbə qazandıq. Ona görə o əməliyyatın adını su əməliyatı qoysduq...

Nehayət ara sakitləşdi. Düşmənlə aramızda yüz metr yaxın məsafə var idi. Fanarları tuşlayıb onların necə qəçdiqlarını müşahidə edirdik. Bir qədər gözəyib yavaş-yavaş irəli getdi. Gördük ayağımıza nəsə dolaşır. Düşmənin silah-sursatı idi, hamısını atıb qaçmışdır. Hər an eks hücum ola bilərdi. Ona görə yubanmadan təzə səngərlər qazib müdafiə səddi yaratmalı idik. Yaratdıq da. Əsgərlərimiz snayperçi qızların çantalarından tapdıqları dodaq boyaları ilə Cəbrayıllı yüksək zirvələrinə "Qarabağ Azərbaycandır!" nidasını yazardılar.

Buradakı çeşmə bulaqdan göz yaşı kimi duddurı su şırhaşırla axırdı. Əsgərlərimiz o sudan doyunca içib rahatlandılar. Düşmənin burada çoxlu sayda qiymətli silah-sursatı və ərzağı qalmışdı. Döyüşülər nahar edib müəyyən qədər özlərinə göldilər. Rabitə əlaqəsi yaradıb komandanlığımıza Pullan yüksəkliyini elə keçirdiyimizi məruzə edəndə bizə inanma-

dilar. Bunu gəlib gözləri ilə görəndə ise sevinəndən kövrədlər, hamımızı təbrik etdilər. Komandırmız dedi ölməyib sağ qalsam sənən yüksək mükafatı özüm təqdim edəcəm. Değdim bizim nə böyük mükafatımız elə bu yüksəklilikdir, azad edilən Vətən torpağından qiymətli mukafat ola biləməz. Siz isə ölməyəcəksiniz, qəhrəmənlər ölmürələr.

Sonralar da belə gərgin döyüşlər az olmadı. Biz dağlardan dağlara qalxdıq, dərələrdən dərələrə endik, yeniyeni yüksəkliliklər, zirvələr fəth etdik, nə yüksək zirvədə üçrənglə Qələbə bayrağımızı bərkitdik. Noyabrın 8-də gecənin bir yarısında, saat 3-4 radələrində gördüm əsgərlərimiz bir-birlərinə təbrik edib mühəribənin qələbəmizlə bitdiyini deyirlər. Qulağıma inanmadım. Elə bildim onlar özlərinə ürək-dirək verirlər. Tərbiyəvi işlər üzrə müavinim Vurğun da, yanımıza təzə gəlib çıxan üçüncü taqımın komandıri də bu məlumatı təsdiqlədilər. Brijqada komandıri ilə əlaqə saxlayıb ondan da soruşduq. Dedi bu həqiqətdir. Ancaq erməni kimi nakəs düşmənə inanıb bel bağlamaq olmaz, mövqeyinizdə möhkəm dayanın, sayıqlığınızı itirməyin, əliniz həmişə tətkidə olsun...

Elə də oldu. Qələbə elan olunduqdan sonra da müəyyən istiqamətlərdə döyüşlərimiz getdi, ayrı-ayrı kəndlərdə qalan silahlı erməni dəstələri qovulub çıxarıldı, xüsusi təyinatlılarla birlikdə biz də bu döyüşlərdə fəal iştirak etdik."

Çəkilən zəhmətin bəhrəsi həmişə şirin olur. Əgər bu əziyyət Vətən üçündürsə, bu şirinlik ikiqat artır. Beyrəyin rəhbərlik etdiyi bölüyün döyüşçülərin əksəriyyəti göstərdikləri igitliklərə görə müxtəlif təltiflərə layiq görülmüşlər. Beyrək özü isə "Cobrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, "Şuşanın azad olunmasına görə" və "Vətən mühəribəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. Bu mükafatlar igid, qəhrəman qazilərimizin Vətənə sevgisinin nə bariz ifadəsidir.

**Əlövsət POLAD,
veteran jurnalist**

**Nəzakət MƏMMƏDOVA,
Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçisi**